

## Nəriman ƏBDÜLRƏHMANLI

*Əslində, bu yazını yubileyi münasibətli qələmə almalıydim. Bir neçə ay sonra, daha doğrusu, noyabın 13-də 60 yaşı tamam olacaqdı. Nə vaxtdə, görüşəndə, yaxud zəngləşəndə mütləq bu barədə səhbət salırdıq, özünəməxsus zərafatla deyirdi, yavaş görək, hələ altmışa çataq, onda danişarıq. Öz ad gününə yazdığı şeirin son bəndi gülə-gülə, amma gülüşün belə ört-basdır eləyə bilmədiyi kədərə söyləyirdi:*

...Bu gün noyabın on üçü...  
Düzdüm, nəhsdi on üç?  
Ölüm var – ömrün son ucu,  
Ömr var – orda bir gün heç...

Ağrılarını üzə vurmağı sevməzdi, Ankarada eməliyyat olunduğu na da dost-tanış təccübənləmişdi, yəqin, hamiya elə gəldi, həmişə nikbin, deyən-gülən Əhməd Oğuz xəstələnə, cərrah başçağı altına düşə bilməz...

Həmişəki kimi, yaradıcılıq planlarıyla doluydu, çatdırıb yerine yetire bilmediklərin xüffetini çəkirdi, biz də bir tərefdən, yeni şeirlər kitabı, tərcümələr, sənədlə film-lər gözləyirdik. Hamisini da könlə xoşluğuya qəbul eləyir, "macal tapan kimi" üzə çıxaraçagini deyirid...

Amma namərdə fələk o macalı vermedi, bürkü bir tərefdən, pandemiya sıxıntıları o biri tərefdən nəfəsimizi kəsən lənetlənmiş avqustun son günü məşum xəber alındıq. Hamimizin elimiz üzümüzde qaldı, dostları axtarıb içimizə çökən ağırlığa tab getirməye çalışdıq. Saday Budaqlının, Mahir Qarayevin, Etimad Başkeçidin, Fəxri Uğurlunun... səsindəki yanğı itki-mizin böyüküyünü dərk eləmək üçün kifayət idi...

Dərroma, dəyerli insanlar dünyadan köçəndə belə olur, sanki dünyanın bir tərefinin boşaldığını hiss eləyirsən. O avqust günü də içimdə belə bir duygu vardi, özümü Əhməd Oğuzun yoxluğuna inandıra bilmirdim, yəqin ki, hələ uzun müddət də bununla barışa bilməyəcəyəm...

\*\*\*

Əhməd Oğuzla tamamilə təsadüfən, 80-ci ilin ortalarında (deyərsən, 1985-ci il id) "Azərbaycan" jurnalının redaksiyasında tanış olmuşuq. O, həmkəndisi, jurnalın nəşr şöbəsinin müdürü Mövlud Süleymanlının yanına gəlməsi, məndə həyerləm, baş redaktor müavini İsa İsmayıllıdəyə baş çəkmişdim. İmzasını artıq qəzet-furnallarda oxuduğum şeirlərindən tanıydım,

**Bizi birləşdirən bir nöqtə də kino idi. Bu yönündə az-çox tərübəmə güvəniib məslətləşməyi də özünə ar eləmirdi. İyirmidən çox sənədli filmin yaradılmasında bəzilərinin ssenari müəllifi, bəzilərinin də redaktoru kimi iştirak eləmiş, hətta "Bağlı qapı" lentinə görə "Humay" Milli Mükafatına layiq görülmüşdü. Aşıq Ələsgərin, Almas İldırımın, Qənbər Hüseynlinin, Kamil Əliyevin, Zəlimxan Yaqubun... taleyi onun qələmində unudulmaz obrfazlara çevrilmişdi. Xüsusiilə, yeddiseriyali "Deportasiya" televiziya filmi Əhməd Oğuzun yaradıcılıq bioqrafiyasında ayrıca yer tutur. O, taleyindən keçən köçürülmə ağırlarının ekranda canlandırılması prosesində hansı yaştıları keçirmişdi – bunu bir özü, bir də Allah bilir...**

o şeirlərde məni izaha ehtiyac olmayan məhrəm həfas, dərroma ha-va vurmusdu. Bəlkə, bundan ki, elə ilk kəlmədən səhbətimiz tutdu, gülə-gülə "Qaşa, biz də yerliyik, - dedi, - mən Lorudan, Dağ Borçalı-sindənam..."

Məlum oldu ki, pedaqoji institutun dil-adəbiyyat fakültəsini yenice bitirib, təyinatını Quba rayonunun Hacıqa kəndine veriblər, amma öz kəndlərəne qayıtmış (onda Bakıda qeydiyyata düşmək, iş tap-

maq əlcətməz idi) üçün yollar axtarır. Sonralar bir neçə il Hacıqaib-de işləyəndən sonra öz rayonlarına qayıdib Soyuqbalaq kendində müəllimlik elədiyindən xəber tutdum...

Qismətdən, Bakıya eyni vaxtda, 1989-cu ilde gəlməli olduq, amma bizi bu addımı atmağa vadar eləyen şeəbələr fərqliydi: Əhməd Oğuz gündən-güne günlənən erməni şovinizmi nəticəsində doğma yurd-yuvasından didərgin düşmüşdü, mən də işsizlik ucbatından yoluşa bilmədiyim bu üz tutmali olmuşdum, ortaq ağırlarımız da ki, istənilən qədər vardı...

Əhməd Oğuz sarsıntılarla tab getirmek, müvazinətini düzeltmek

lerin havası qalmışdı. Danışığına da, şeirlərinə da, yazılarına da zamanın nefesi dəyməmişdi, ağır-salğarlı sözümüzün şəhdi-şəkeri özünü dərhal bürüze verirdi.

*2003-cü ilde, 45 yaşım tamam olanda Fəxri Uğurlunun sıfarişilə "Avropa" qəzetinə dəst sözü yazmışdı, ürək genişiliyilə özünəxas olan bu xüsusiyyətləri mənə üvanlamış, üstəlik, dostlara dikkəti-mi zarafatıyanə "ölümüzün-dirimizin yiyəsi" deyimlə dəyərləndirmişdi, həmin ifadə də o vaxtdan dostların diliñə düşmüştü. Bu, yazısını da elə "Ölənlərin xatirəsini, qalanların yaddaşını yaşıdan qardaş" adlanmış Əhməd Oğuzun YADDAŞA verdiyi qiymət id. İlk və yeganə kitabına avtoqrafi da elə YADDAŞ-dan ibarət idi: "Həmişə Sözn qurban qəbatda qalanını, qəribini axtaran,*

tapıb "müzakire" də eləyirdik. Məclise saz da geləndə Əhmədə xahiş-filan eleməyə ehtiyac qalmırıldı, elə özümüzün qabağında minillerin o üzündən gəlmış ozana çevrilirdi.

Şeirlərdəkəi YADDAŞla dolu da hava dərhal adamın canına hōpur, qanına yerkileyir, yerindən oynadırdı. 1998-ci ilde Prezidentin sərəncamıyla təqəüdə layiq görülen, kitabları nəşr olunan on nəfər gənc yazılıçı arasında Əhməd Oğuz dərhal, kitabının adını "Hara ge-

\*\*\*  
*Əhməd Oğuz dost-tanışın arxayında qəlbini sóykəyə biləcəyi adam idi. O olan miclislərdə şuxluğun, könül açan səhbətlərin, başlıcası da səmimiyyətin bolluğu zəmanət vardi. Birgə uzaq-yaxın səfərlərimiz olub, hər biri ayrıca bir dəstana siğar. Saday Budaqlı ve Fəxri Uğurluyla Borçalı səfərimiz, qələm dostumuz Allahverdi Təhləlinin qonağı olmağımız ayrıca bir həkayətdi, yazılıçı Əlabbasın maşınıyla Şamaxı səfərimiz... dadi-*

*Əhməd Oğuz bütün varlığıyla xalqın ruhundan və bağından qopmuş, görkəmində də, yerişində-duruşunda da, danışığında da minillərin havası qalmışdı. Danışığına da, şeirlərinə də, yazılarına da zamanın nefesi dəyməmişdi, ağır-salğarlı sözümüzün şəhdi-şəkeri özünü dərhal bürüze verirdi...*

# Əhməd Oğuz: Qəhr olsun ayrılıqları...

*Sən saydığını say, gör fələk nə sayır...*



Üçün həyatdan yapışdı, dayağıni nikbinlikdə axtardı, amma nə qədər deyib-gülse, özünü şax saxlasa da gözlerinin dibindəki kədəri, səsindəki titrəyi sezməmək olmurdı. "Azərbaycan", "Oğuz eli" qəzetlərində, "Xəzər" jurnalında işlədi, Ədəbiyyat İnstitutunun aspiranturasına daxil oldu. Onda elə bildirdik, elm yoluyla gedəcək, amma 1993-

yerimizin-yurdumuzun, bir də onun bir köşəsinə kül töküb binə bağlayan dədə-babalarımızın haqq-sayıni Sözlə halala çıxaran Nəriman Əbdürəhmanlıya..." YADDAŞ bərədə uzun-uzadı səhbətimiz də olmuşdu, axırdı ortaq qənaətə gəlmışdik: əslində, insanların mahiyyəti YADDAŞından ibarətdi, yaddaşından məhrum eləsən, bir dəyəri qal-

dirsiz, dağlar?" qoymuşdu. Birçə misradan adamın yadına Yunus İmrə, Qaracaoğlan, Tufarqanlı Abbas, Aşıq Ələsgər... düşür, dünənin əbədiliyini, ömrün faniliyini bir daha dərk eləyir;

...Qorxuram qərib ölərem – bu dəvə yeriş ilənən, bu dəvə duruşu ilənən hara gedirsiniz, dağlar!?

Amma Əhməd Oğuz heç vaxt Allah vergisi olan poetik istedadından sui-istifadə eləmədi, ilhamını zorlamadı, ilbaşı kitab çıxarmadı, qəzet-jurnalda, saytlarda silsili-məsələlər dərc etdirmədi, ekran-dəfirdən müdrikənə görkəmli şeirlərini oxumadı. O, SÖZün bakireliyini qorudu, RUHUNUN zirvəsindən enmədi, dağlardan meqapolislərə üz tutmadı, bu günün yox, əbədiiyetin şeirlərini qələmə aldı. Ustadların ənənəsinə hörmətə divanıyla başlayıb müxəmməsətibirdiyi kitabına da ön söz kimi:

Şeirdən heç nə ummadım, Sadəcə ona könlüümə vəməkistədim- Şeir yazmaq, şair olmaq Allah divanında durmaq kimidi... ...hələ divandayam, Bu divanın ömrüm sürəcək qədər bir davası var başımda... -yazanda çox səmimi id...

duzu hələm-hələm unudulan deyil...

Hər səfərdən qaydanda da yanzaraf-yanciddi deyirdi, "Ə Məhəmməd(Səməd Qaraçöpür təbirincə bir-birimizi belə çağınrıdı), bərdən bunları hekayəndə-flanda yazıb bizi biyavir eləyərsən, ha!" Amma "Yelçəkən" hekayasında otağını "mağar", özünü Qəmsiz Cavan kimi tanıyb heç inciməmişdi, hətta xoşuna da gəlməmişdi. "Adımı yazsan, o qədər də ləzzət eləməzdi, - deyirdi, - özünü bu cür təniməq daha maraqlıdı".

Bizi birləşdirən bir nöqtə də kino idi. Bu yönimdə az-çox tərübəmə güvenib məşlətəşməyi də özüne ar elemirdi. İyirmidən çox sənədli filmین yaradılmasında bəzilərinin ssenari müəllifi, bəzilərinin də redaktoru kimi iştirak eləmiş, hətta "Bağlı qapı" lentinə görə "Humay" Milli Mükafatına layiq görülmüşdü. Aşıq Ələsgərin, Almas İldırımın, Qənbər Hüseynlinin, Kamil Əliyevin, Zəlimxan Yaqubun... taleyi onun qələmində unudulmaz obrfazlara çevrilmişdi. Xüsusiilə, yeddiseriyali "Deportasiya" televiziya filmi Əhməd Oğuzun yaradıcılıq bioqrafiyasında ayrıca yer tutur. O, taleyindən keçən köçürülmə ağırının ekranda canlandırılması prosesində hansı yaştıları keçirmişdi – bunu bir özü, bir də Allah bilir...

Son illerde "Xəzər" jurnalının köhnə əməkdaşı kimi, dostlarının təkidilərə siralarımıza qayılmışdı, türk ədəbiyyatından tərcümələr eləyirdi, üstəlik, "Türk ədəbiyyatı antologiyası" hazırlamışdı. O nəşri redaktor və ön sözün müəllifi kimi çapa hazırlayanda Əhməd Oğuzun SÖZə qarşı nə qədər həssas olduğunu, şeirlərinin havasının hardan geldiğini bir dərhal sezdim...

\*\*\*

Şeirlərinin birində belə misraları var:

...İşdi, bir gün bu dünyadan Köhnə hesabı sorulsə, Bizi də sözə tapşırın, Biz ölsək, sözümüz qalsa...

Mənəcə, Əhməd İlahidən, həm də anadangəlmə sözə tapşırılmışdı. Bunu işıq üzü-görən-görməyən şeirlərindən dərhal anlaşıq olur... SÖZün qalacağına da şübhəm yoxdu, çünki ömrünün, az qala, qırıllı SÖZə həsr eləmişdi...